



# 2013-cü ilin nəticələri

13 fevral 2014-cü il

# Əsas göstəricilər

2013-cü ilin nəticələri faktiki

## Hasilat

✓ AÇG	
– neft (min barel/gündə)	655,4
– neft (milyon ton)	32,2
✓ ŞD	
– qaz (milyard kubmetr)	9,8
– kondensat (milyon ton)	2,48

## Əməliyyat məsrəfləri, \$milyon

✓AÇG	772
✓ŞD	200


## Əsaslı məsrəflər, \$milyon

✓ AÇG	2 833
✓ BTC	75
✓ ŞD	1 700
✓ CQBK	250

# Ən mühüm hadisələr - 2013

- “Azəri-Çıraq-Günəşli”dən ilk neft hasilatından bəri ümumilikdə 2,3 milyard barel xam neft hasil edilib
- AÇG-də 12 hasilat, 1 qaz injektor və 3 suvurma quyusu qazılıb
- BTC Ceyhandan 2 390-cı tankerin yola salınmasını qeyd edib
- BTC vasitəsilə indiyədək ümumilikdə 1,8 milyon bareldən çox xam neft nəql edilib
- Şahdəniz sistemi maksimum sabit hasilat gücü ilə çalışmaqda davam edib və Şahdənizdən indiyədək ümumilikdə 47 milyard kub metrdən çox qaz və 12,6 milyon ton kondensat hasil olunub.
- Şahdəniz TAP-ı Avropa ixrac boru kəməri kimi seçib və ildə 10 milyard kub metrdən artıq Mərhələ 2 qazının Avropaya satışı üçün sazişlər bağlayıb
- Şahdəniz qaz yatağının Mərhələ 2 işlənməsi üçün yekun investisiya qərarı verilib
- Şahdəniz Mərhələ 2 layihəsinin tikinti işləri üçün üç böyük müqavilə bağlanıb
- Çıraq Neft Layihəsi təhlükəsiz və səmərəli şəkildə irəliləyib, ilk neft hasilatı 28 yanvar 2014-cü il tarixində əldə olunub
- "Şəfəq-Asiman" ilk 3-ölçülü seysmik tədqiqatın məlumatlarının təhlilini davam etdirib

# Şəfəq-Asiman



## Şəfəq-Asiman

- Suyun dərinliyi: 600-800m
- Şahdənizdən 60km, Şəngəçal terminalından 145km aralı
- Dərin (7000m) kollektor
- Çox yüksək lay təzyiqləri gözlənilir

## Axtarış-kəşfiyyat

- 3-ölçülü seysmik tədqiqat aparılıb
- Kəşfiyyat quyusu. Bunun vaxtı infrastrukturdan istifadə mümkünlüyündən asılıdır

# Yerli ehtiyatlardan istifadə və sosial təşəbbüslər – 2013-cü ilin göstəriciləri

Yerli podratçılar/təchizatçılar (AGT regionu)	Sayı	Xərclənib (\$m)	
Kiçik və orta müəssisələr <sup>1</sup>	403	835	} Ümumi üçüncü tərəf xərclərinin 43%-i
Dövlət şirkətləri	38	175	
Yerli tərəfdaşı olan birgə müəssisələr	13	533	
Xarici podratçıların ölkə daxilində məsrəfləri		712	
Ölkə daxilində cəmi xərclər		2 255	

<sup>1</sup> Həmçinin fiziki şəxslər daxildir.

## Azərbaycanda sosial təşəbbüslər

2013-cü il ərzində ödənilib  
(\$m)

✓ AÇG	0,43
✓ Şahdəniz	0,43
✓ BTC/CQBK	0,87
✓ BP100%	0,97
Cəmi	2,7




# Yerli kadrlar - 2013-cü ilin nəticələri

- 2 835 nəfər Azərbaycan vətəndaşı BP-də çalışır (birbaşa işçilər)
- Azərbaycanda ixtisaslı daimi işçilərin 85%-i yerli kadrlardır



Azərbaycanda ixtisaslı daimi işçilər (%)



# Mühüm sosial təşəbbüslər

- BTC/CQBK boyunca yerli idarəetmə və ətraf mühit təşəbbüslərinin gücləndirilməsi
- Xəzər İnformasiya Mərkəzinin veb sahifəsinin yaradılması
- Sahibkarlığın İnkişafı və Təlim Proqramı, həmçinin “Alıcı ilə tanış ol” layihəsi vasitəsilə yerli bazarın inkişafına dəstək
- Layihələrin İdarə edilməsi Məktəbi və Qobustan Regional Təlim Mərkəzi vasitəsilə yerli kadrların inkişafına və qabiliyyətlərin gücləndirilməsinə dəstək
- Makroiqtisadi məsləhət və biznes mühitinin təkmilləşdirilməsi layihələri
- Mikromaliyyə kredit proqramları
- Neft və Qaz Təqaüdü və digər illik təqaüd proqramları
- Təhsilin inkişafına dəstək - Qafqaz Universitetində iki yeni şöbə və on altı dünya səviyyəli laboratoriya açılıb
- Biznes jurnalistləri üçün təlim proqramı
- Hacı Zeynalabdin Tağıyev foto-albomunun və “Əli və Nino” romanının müəllifi kimdir?” tədqiqatının nəşri
- Yerşünaslıq və mühəndislik üzrə silsilə məruzələr
- Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə tərəfdaşlıq, milli komandalara və seçilmiş idmançılara dəstək
- İncəsənət Muzeyinə və Tarix Muzeyinə məktəblər üçün sərbəst giriş kampaniyası

